



## Arif ABDULLAZADƏ

### **Novruzəli**

Kimi nadandır dedi,  
kimi də cahil,  
Novruzəliyə.  
Üreyində, beynində  
son sözünə sona qədər  
Sədaqəti vardısa,  
əmanətə xəyanəti bacarmırdısa,  
onda bəs nadan niyə?  
İnamı,  
inamı yoxdu Novruzəlinin  
poçt məmuruna,  
bir də savadi yoxdu ki,  
iki sözlə mətləb qansın, qandırsın  
onun söz yağmuruna -  
yoxta heç nəyin üstə  
məhbəsə sürülməzdi ki.  
Bəlkə, inam olmayıb  
Novruzəlidə  
heç vaxt, heç kimə,  
anadangəlmə?  
Elə olsa,  
eşşeyini ağasının həyatında qoyub  
gəlməzdi ki...

1981

### **Qurbanəli bəy**

Bəzən yeri düşəndə,  
niyyətinin gözündən,  
hər addımda izindən qaçanlara,  
söz verib sözündən qaçanlara  
Qurbanəli bəy söyləyirlər  
bu gün də.

Neyləsin ki,  
doğru ilə yalan arasında  
əl-qol atıb çarpışan.  
Bir zamanda doğulmuşdu  
Qurbanəli.  
Zaman elə zamandı ki,  
bir yaxasından doğru yapışmışdı,  
birinə uzanmışdı yalan əli.  
Neyləsin ki, Qurbanəli,  
çoxundan əvvəl verdi bu yaxanı  
naçalnikin əllərinə,  
bir də onun sinəsi qar arvadının  
bu vaxtadək görmədiyi  
qızılı tellərinə.  
Bir də lovğalıq adlı  
sadıq ömr həmdəminə.  
Bilmədi ki, o gündən də  
düşdü başqa bir zamanın,  
Ruzigarın çəminə.  
Və bu yalan  
yaxasından yapışib  
bircə anda  
qaranlıq, pis qoxulu  
axura fırlatdı  
onu hamidan əvvəl.

Axurda yata-yata düşündü əvvəl-əvvəl,  
yaxası yaman ilişibmiş dünən  
Allahın yasaq bildiyi  
qan köpülü şərabı,  
bir də o baş firladan  
çığaralı tütünə -  
yazıq hardan biləydi ki,  
onlardan da xeyli əvvəl  
ilişibmiş -  
boş başına əl çəkib  
baş əyəndə,  
"malades" söyləyəndə  
O məclisin sabakına - itinə.

### **Usta Zeynal**

Biganədi, laqeyddi usta Zeynal dedilər.  
Özündən soruşsanız -  
"Bunu bircə Allah biler".  
Na iştahi küsərdi, nə eyni qaralardı  
çuxasına, üz-gözünə  
bir dünyanın çirkabı  
ayaq açıb daraşsa,  
əl-qoluyla bir anda  
nəfəsi də tutulardı, amma  
torpağına, semantinə, kəcinə  
bircə damla kafir suyu qarışsa.  
Nə vaxtin hökmündən qorxardı,  
nə zamanın gərdişindən.  
nə gərdişin gedişindən,  
usta Zeynal.  
Vaxtı Allah ixtiyarına buraxıb  
müftə çörək yeyəndi də - dedilər,  
ömrü boyu haram tikə yeməsə də  
usta Zeynal.  
Onu da dedilər ki,  
sözlərini boş havada sıralayıb,  
boşluqlara, gedər-gəlməz mənzillərə  
buraxandı,  
öz-özünə bircə yalan deməsə də  
usta Zeynal.  
Beləcə, yaşadı beşcə günlük  
bu dünyalıq ömrünü  
bir az inam, bir az şübhə  
bir aş işiq, bir az zülmət arasında  
usta Zeynal,  
ancaq yaxşı bölgə bildi özlüyündə  
yer üstədəki insanların yerini də  
cəhənnəmələ cənnət arasında  
usta Zeynal.  
Bircə sözə, kim nə deyir-desin,  
ev yixanı olmamışdı  
bu Quranlı, bu namazlı,  
çoxlu-azlı dünyasında  
usta Zeynal  
heç vaxt, heç kimin.  
Amma yazıq neyləsin ki,  
bircə divarını da  
hərə bilmədi Akopun  
Allahından, icazəsiz, arxayın, əmin.

### **Seyx Nəsrullah**

Hara, kimlərin içine,  
ölü diriltmək adıyla  
dirilər biçininə  
getdiyini çox yaxşı,  
yaxşı bilirdi  
bizim Nəsrullah.  
Bu səfəri ömr payı,  
tale naxışı bilirdi  
bizim Nəsrullah.  
Ölüləri diriltməkçün  
diriləri yaranışdan  
ölümə məhkum olan  
yərlərə getməlisən, -  
bunu ki, anlamadın,

biz boğaz, bir qarından  
yoğrulub xəlq olunan  
həşəratlar dünyasında  
əmmaməli dəlisən.  
Amma neyləyəsən ki,  
anadan kefli olan  
iskəndərlər də vardi  
bu səfərin ortasında,  
sonunda,  
az-az, tək-tük olsa da.  
Nə yaxşı ki,  
ondan daha az oxuyub  
daha böyük mənsəb alan  
mirbağırlar da vardi,  
kraxmaldan yaxa tutan  
canlı kötük olsa da.  
Vallah-billah, ağılliyyi,  
hal əhliyyi, Nəsrullah -  
Cüce-plov yeməsə də,  
doqquz yaşılı cücelərin  
arasında keçirdiyi gecələrin  
səfasını bilirdi,  
o dünyanın cənnətini  
bu dünyanın ölüleri arasında  
qamarlayıb ömrə qatmaq  
özü də bir elmdi,  
başqa həyat Nəsrullahçün  
açıq-aşkar ölmədü, -  
ölümənsə çox qorxurdu,  
bilirdi ki,  
əgər ölsə,  
oldürdüyü, diriltdiyi  
bu ölülər arasında  
əl-qol atıb qərq olacaq,  
itəcək,  
onu kim dirildəcək?!

### **İskəndər**

Axı harasına kefli dedilər  
bu İskəndərin,  
vallah, bilmirəm.  
Heç özü də bilmirdi,  
onu kağız üstündə yaradən də  
bəlkə, bilmirdi?  
Bəlkə, elə  
bile-bile dəyişmişdi  
hər ikisi adını də -  
İskəndər Kefli olmuşdu,  
yaradən Nəsrəddin molla,  
Bəlkə, elə hər ikisi -  
kəndir salıb çıxarmaqçın  
ürəklərin, beyinlərin dibindən  
əsl sözü, həqiqəti  
bu minvalla?  
Bu sözlərmi tikə-tikə  
zamanların  
dünya görmüş alının  
qırışına çəkə-çəkə,  
ölüləri dirilərdən çox olan  
bu dünyanın Şərq üzündə  
hər gün gördükərini  
dolu bir şüə kimi  
başına çəkə-çəkə,  
gülərin bir günündə  
sərənə oldu büsbütün,  
nə az, nə çox,  
ən azi bir ömürlik,  
bizim İskəndər.  
Oğulsansa indi onu  
bu sərənəsliq səfərindən geri döndər.  
Elə sərənə oldmuşdu ki,  
o zamandan  
tekə içəndən-içənə ayıldı,  
o da deyildi tamam,  
hər içəndə bir az başı düzəldirdi  
İskəndərin, vəssalam.  
Bir yandan da bu Nəsrullah.

Sən dünyanın işinə bax, ay Allah, -  
əger ölü dirilərsə,  
niyə sərənə bir şüədən ayılmasın?!  
Əger ölü dirilərsə,  
niyə falçıdan Allah,  
niyə bir çeşmədən çay,  
bir çiraqdən ay olmasın?!  
Bəlkə, elə ona görə  
haqlıydı Nəsrullah da -  
onun ayaq baslığı  
İskəndərlə, İskəndərsiz  
bu yerlərdə  
dirilərin yerləri  
dünyaya yeni gələn  
ölülərlə dolmalydı,  
ayıqları köpəklidən sərənə olub sərənə  
qalan  
bir diyarin kefli də  
bu dünyaya kefli gəlib ayıq gedən  
İskəndər olmalıdır...

### **Hacı Həsən Ağa**

"Heç ölü də dirilərmə?".  
Dumanlı bir şəkk içində  
qırıldırı Hacı Həsən.  
O dünyalıq bir günahdan, -  
qardaşı Fətullahdan  
məktub aldığı gündən  
"Heç ölü də dirilərmə?"  
Lənət sənə deli şeytan.  
Şeyxlərə şəkk edən  
Allah özü o dünyalıq cənnətinə  
şəkkə baxar,  
qıl körpüdən itələyib,  
cəhənnəmə özü yaxar.  
Bir yandan da,  
özü yaşılı şeyxə zənənə göndərilən  
doqquz yaşılı qızı Nazlı, -  
dili sözlü, sözü duzlu,  
uşaq qəlbli, körpə gözlü...  
Bu şəkk ilə, bu dərəd ilə  
ömrü ağır bir yük kimi  
öz arxanca çəkməkdənsə,  
yer yarılsın, get yərə gir,  
aman Allah, bir ölüm ver!  
Ölməyi də müşkül idi,  
ürəyinin lap dibindən axan sözlər  
ilişirdi boğazında,  
qovrulurdu yanın dildə -  
şəkk etsə də  
qorxurdu ki,  
bu gün ölsə,  
sabah onu Şeyx Nəsrullah  
yenə gəlib dirildə.

### **Molla Abbas**

- Vallah, billah, ay camaat,  
dəli yığıncağına düşmüşük.  
dünyanın asanını - xoş sözü, xoş ülfəti  
səməlarda gecə-gündüz sayrışan  
ulduz adlı dünyaların  
əllərinə buraxıb,  
çətindən yapışmışq -  
ömrü boyu didişmişik, söyüşmişük.  
Söyüşmişük içimizdə,  
Üzümüzdə gülə-gülə,  
Söyüşmişük bu zalim dövrən ilə,  
biz söymüşük, o qarşıyib bəxtimizi,  
biz söymüşük, o qarşıyib  
ağlimiza layiq olan  
abad tacı-textimizi.  
Axır golib bu dövrən  
yaxasından yapışmışq,  
eybəcər sifətile üz-üzə dayanmışq,  
bunca dəli ağıllılar içində  
oynayıb gülə-gülə,  
bile-bile ağlımizi danmışq.  
Bu dəlilər sürüşündən  
hər gün kötək yeyə-yeyə,  
ömrümüzə, bəxtimizə, bir dünyaya  
söyə-söyə  
dolaşırıq səhralardan döşəməli,  
səmələrdən tavanlı,  
üfunətdən havalı  
bu boz dəlixanada.

Vallah, billah, ay camaat, bu adamlar  
dəli doğulublar anadan.

Yaxın gəlin,  
söz dinləyin.  
sonra deyin  
axı necə yaşayaq,  
dünyasını bir tūmənə sata bilən.  
üzünə milçək qonmasa,  
ömrü boyu yata bilən,  
cəsədləri soyumamış qardaşların  
arvadına,  
başqasının bir ömürlük muradına  
göz dikənlər arasında,  
gözlərini qaşının,  
sifətini saqqalının  
altında gizlədə  
bu günəşsiz zülmətlər,  
dəvələri yolda qoyan  
bu günlər arasında?!  
Hələ bunlar azmiş kimi,  
bu dəlilər  
Adlarını bizə qoyub  
üstümüzə qısnadırlar dünyani,  
adımıza bağlanır  
adlarına qoşulası  
neçə-neçə nağıllar, əfsanələr,  
indi bizə yol göstərin,  
deyin görək,  
hara qaçaq bu dəlilərin əlindən  
biz divanələr?!

## Anamın kitabı

Bu kitabda  
oxumalı sözlərdən çox  
anlamalı, düşünməli şeylər vardı,  
anlamağı, düşünməyi  
öz qanıyla yoğuranlar  
bu kitabı gözü bağlı,  
dili bağlı oxuyardı.  
Ömrün cavan illerinin  
aylarını, günlərini  
günçixanın, günbatanın  
yaxın-uzaq yollarına səpələmək  
bu kitabda ilk addımdı,  
son yerişdi,  
ana südlü dilimizin ağ üzünə  
qatı rəngli söz ələmək  
bu kitabın son sözünə  
dal qapıdan bir girişdi.  
Bu kitabda oxumalı nələr varsa,  
ilk addımla, son yerişin,  
ilk mənzillə son girişin arasından  
keçib gedən yollardadı,  
əsl mətləblər də ordadı,  
təriqətlər də ordadı,  
həqiqətlər də ordadı...  
Torpaq üzlü, bar qoxulu bir bağban da.  
adını da yaza bilməz bir çoban da  
ürəyini tel-tel edib  
bu yollardan keçirmissə,  
harda olsa, hara düşsə,  
bu kitabın işığına sığınacaq,  
bu kitabdan söz anacaq, səs anacaq:  
- Əsrlərin daş üzünü görə-görə  
bu günümə gəlib çıxan adətlərin  
nəfəsinə nəfəs qatma.  
öz belindən axıb gələn hissələrə  
yad nidalı həvəs qatma,  
öz belindən axıb gələn hissələrə  
yad nidalı həvəs qatma,  
insanların hamisinin  
diş-dodağı, dili varsa,  
hər dilin də öz sözü var bu dünyada,  
sözü sözə qata-qata dil yaratma,  
bu gününün əllərindən tuta-tuta,  
sabahların işığına  
ürəyini, marağını addım-addım ata-ata,  
hər dönüşdə ayaq saxla,  
geriyə bax,  
özünə dön, sözünə dön,  
izinə iz düşsə qorxma.  
təki özün  
zaman-zaman izinə dön. -  
Bir ananın ürəyindən baxışına  
axıb gələn bu sözldərdən  
yurdumuzda zaman-zaman  
neçə-neçə üfüq yandı, dan işardı,  
anamın ağ kitabında inci kimi sıralanan  
süd qorxulu kəlmələr də  
bu dünyanın belə-belə  
işlərindən danışındı...

1985

Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S.14-15.